

*axelefov@mail.ru*



<sup>1</sup> . . . , 2011, 3. ( . )

10

11













17



<sup>3</sup> , 2007, 4, 3-6.

... , ... -

... , ... -

... - ... -

... , ... -

... , ... -

... , ... -

... , ... -

... « » -

... , ... -

... 6 2008 , ... -

« 2008-2013 » -

... , ... -

... , ... -

... : « - , ... -

... » -

... : ... , ... -

... , ... -

... 4 . ... -

... , ... -

... , ... -

2008 , ... -

... , ... -

<sup>4</sup> X I fəv A.A. Azərbaycan kitabxana işi in dair Heydər Əliyev diktrinası u urla davam edir. Bakı, 2009, s.126.



22





5

, 2002, 1, .123-126; 2005, 2, .94-102.



-	—	-
-	.	-
,	6	-
,	.	-
,	,	-
,	,	,
.	,	-
,	,	-
,	,	-
,	,	-
,	,	-
,	.	-
,	,	-
.	.	-
.	.	-
.	,	-
.	.	,
.	,	,
.	,	-
.	,	-
.	:	-
1.	;	-
2.	-	;
3.	-	;
4.	-	-
;		
5.	,	
6.	.	-
.	,	
.		-

***1.***

- 27

5. X l fov A.A. Heyd r liyev v Az rbaycanda kitabxana i i. Bakı, 2006, 312 s.
6. X l fov A.A. Kitabxana i in dair Heyd r liyev doktrinası u urla davam edir. Bakı, 2010, 186 s.
7. X l fov A.A. Kitabxanaçılıq fikirl rinin meydana g lm si, t kkülü v inki afı // Kitabxana ünaslıq v informasiya: elmi-n z ri v praktik jurnal, 2010, 2, s.7-19.
8. X l fov A.A. nformasiya c miyy ti v kitabxana ünaslı in müasir probleml ri // Kitabxana ünaslıq v informasiya: elmi-n z ri v praktik jurnal, 2010, 1, s.9-14.
9. X l fov A.A. Az rbaycanda kitabxana i inin tarixi: D rslik: 3 hiss d (III hiss . XX srin ikinci yarısında v XXI srin vv ll rind Az rbaycanda kitabxana i inin tarixi). Bakı, 2010, 432 s.
10. X l fov A.A. Kitabxana v kommunikasiya // Kitabxana ünaslıq v informasiya: elmi-n z ri v praktik jurnal, 2011, 1(4), s.4-16.
11. X l fov A.A. Az rbaycanda kitabxanaçılıq t hsilinin inki afı tarixind n (1947-2011-ci ill r) // Kitabxana ünaslıq v informasiya: elmi-n z ri v praktik jurnal, 2010, 1, s. 9-14.

## 2.

12. ( ). , 2006, 516 .
13. : - , 2011, 6.
14. . . , 2011, 6, .34-44.
15. . . // .- . , 2000, 10, .1-8.
16. . . , 2007, 4, .3-6.
17. ? //
18. . - , 2002, 1, .123-126.
19. // , 2011, 6, .32-33.
20. . . , 2003, 351 .
21. . . , 2003, .331-347.

22. . . . - - - - - //  
: - , 2011, 6, .110-116.
23. . . . // .  
. - , 2005, 2, .94-102.
24. . . . , 1983, 256 .
25. . . . - -  
. . . , 2006, 35 .

## KİTAPXANA ÜNİVERSİTETİ İN MÜASİR PROBLEMLERİ

A.A.XALALOV  
axalalov@mail.ru

### XÜLASƏ

**Açar sözlər:** kitabxana ünvanı, elektron kitabxana ünvanı, çap məhsulu, elektron kitab.

Məqalədə kitabxana informasiya cəmiyyəti rəitində kitabxana ünvanı in qərısında duran müasir problemlər geniş təhlil edilmiş, yeni elmi-nəzəri ideyalar ümumiləndirilmiş, “Elektron kitabxana iştirakı”, “elektron kitabxana ünvanı” və onların nəzəri-praktiki təhlili, kitabxana ünvanı in tərkib hissəsi kimi öyrənilmiş təsəvvür edilmişdir.

## MODERN LIBRARY SCIENCE

A.A.XALALOV  
axalalov@mail.ru

### SUMMARY

**Key words:** library, electronic library, printed, e-book.

The article is widely considered the problem of library science in the information society, summarizes news scientific and practical ideas, «electronic library work», «electronic library science», according to their scientific and practical analysis, and proved to be an integral part of the library.